

AZƏRBAYCAN RESPUBLİKASI ENERJİSİSTEMİNİN YENİ FƏALİYYƏTİ ŞƏRAİTİNDƏ DİSPETZER XİDMƏTİNİN VƏZİFƏLƏRİ

YUSİFOV N.A.

"Azərenerji" ASC

İşdə bazar iqtisadiyyatına kezid düvrğndə Azərbaycan enerjisisteminin inkişafının texniki və iqtisadi aspektləri və dispetzer idarəziliyinin vəzifələrin baxılır.

Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 sayılı Fərmanına və 25 mart 2002-ci il tarixli 893 sayılı Sərəncamına görə, elektroenergetika sahəsində islahatların əsas strateji məsələsi onu mətərəqqi texnologiyaların bazası əsasında bazar iqtisadiyatının prinsiplərini tətbiq etməklə dayanıqlı inkişaf mərhələsinə kezirtməkdir.

Dünya elektroenergetika sistemlərinin (EES) məgasir inkişaf tendensiyası iki, biribirinə əks kimi gürğnən istiqamətdə gedir.

Bir tərəfdən "globallaşma" prosesi gedir, EES-lər parallel iş rejiminə qoşulur və transmilli birliliklər (UCTE, NORDEL, CENTREL), gələcəkdə isə transkontinental birləşmiş (Avro-Asiya) EES-ləri birlilikləri yaradılmas istiqamətdində işlər aparılır. "Şimal"da Məstəqil Dövlətlər Birliyi birləşmiş EES (BEES) ilə Qərbi, Mərkəzi və Cənubi-Şərqi Avropa dövlətlərinin sinxron Transavropa BEES-nin (TESİS) parallel sinxron işləməsi və "Cənub"da EKO -ya əvvəl dövlətləri EES-nin birləşməsi əsasında tədqiqat işləri gürültür.

Digər tərəfdən, kezən əsrin 70-80-ci illərindən başlayaraq Amerikanın və Avropanın inkişaf etmiş ülkələrində, Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq mərkəzləşmiş idarəzilikdən qeyri mərkəzləşmiş idarəziliyə və Dəgnyanın enerjiresurs Bazarlarında vəziyyətin mərəkkəblişməsi prosesləri gedir.

EES-in hər iki inkişaf istiqaməti zox sayılı texniki və iqtisadi problemlər yaradır ki, onların həllində də ən vacib yerlərdən biri Dispetzer Xidmətlərinə (DX) ayrılır.

Azərbaycan EES bu iki istiqamətin həyata kezirilməsinin astanasında olduğuna görə, artıq bu gənə sistemin DX tərəfindən həlli tələb olunan vacib məsələlərin dairəsini təyin etmək tələb olunur.

Azərbaycan Respublikası (AR) EES-nin qonşu ülkələrin EES ilə parallel işləməsi faktoru yaxın gələcəyin perspektividir. Büyyük birləşmiş enerjisistemlərinin və sistemlərarası əlaqələrin "Elektrik xəritəsi"nə görə, "Şimal-Cənub" əlaqələrində birləşdirici amil kimi AR EES Birləşmiş Avro-Asiya strukturunda ən vacib yerlərdən birini tutu bilər.

Məlumdur ki, EES-in birləşdirilməsi, birləşdirilən EES-nin işinin etibarlılığını, səmərəliyini artırır, onların ətraf məhğətə mənfi təsirini azaldır və sistemlərin idarəolunma effektivliyini və s. yüksəldir. Bu aspektlərin hər biri dərin məzmun daşıyır və xəsusu araşdırırmalar tələb edir.

Eyni zamanda BEES-rə adətən aşağıdakı mənfi amillər də xasdır:

- Sistemlərarası əlaqələrdə zətin idarəolunan alzaq tezlikli rəqsələrin yaranması;
- qəzaların kaskadla inkişafına şəraitin yaranması;
- məxtəlif texniki xarakteristikalı avadanlıqların istifadə olunması;
- tezlik tənzimatının mərəkkəblişməsi və s.

Bu və digər amillərin aradan qaldırılmas birləşdirilən EES-də ehtiyat gəclərinin optimallı səviyyədə saxlanması və həmzinin əksqəza idarəziliyinin (ƏQİ) effektiv qurulması yolu ilə həll olunur.

Zoxillik Bazar iqtisadiyyatında təcgrəbəsi olan inkişaf etmiş ülkələrdə iri həcmli kapital qoyuluşu tələb edən birinci istiqamət əsaslı təşkil edir. Eyni zamanda bu

yol da arzuolunmaz qəza hallarının baş verməməsini istisna etmir, ehtiyat gəclərində isə tədricən zaman kezdikcə aşağı dəşmə ənənəsi baş verir.

Azərbaycan EES 30 il Vahid ES-nin (VES) tərkibində işləmişdir. VES-də gəc ehtiyatlarının təmin olunması ilə yanaşı, ƏQİ-yə də xəsusü yer ayrılmışdır. Hal hazırda da EES-də cəld təsirli təsirlənmənin tənzimləyici avtomatikaları (CT - TAT), xəsusü yüksək azma avtomatikası (YAXA), tezliyə gürə hidrogeneratorların işə qoşulma avtomatikası, tezliyə gürə yüksək azma (TYA) və təkrar qoşma avtomatikası (TATQ), gəginliyin ifrat dəyişməsindən yüksək azma avtomatikası, asinxron gedişin ləğvi avtomatikası (AGLA) və digər qurğular iyerarxik prinsiplərə əsaslanaraq bu gənədək tətbiq olunur. Bununla yanaşı kezmiş illərin xarakterik xəsusiyəti mərkəzləşdirilmiş idarəzilikdən ibarət olmuşdur.

Hazırkı mərhələdə qonşu ülkələrin enerjisistemləri ilə paralel iş rejiminə və bazar iqtisadiyatına kezəmə stratejiyasında aşağıdakılardan nəzərə alınması vacibdir:

- inkişafın hər iki yanaşmasının optimallaşdırılması (optimal gəc ehtiyatının təmin olunması və tamamlanmış, zəruri effektiv ƏQİ qurulması);
- mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş idarəzilik prinsiplərinin uzlaşdırılması;
- enerji təchizatının etibarlılığını təmin etməklə, texniki və iqtisadi tələblərin sıx qarşılıqlı uyğunlaşdırılması və bəzi hallarda birincinin ikinciyyət tabe olması.

Birinci məsələ, yəni ehtiyat gəclərinin yaradılması, enerjisistemdə yeni generasiya gəclərinin işə goşulması və uzun məddət istismarda olan kühnə qeyri səmərəli avadanlıqların yeniləri ilə əvəz olunması ilə üz həllini tapır. Bu məqsədlə 2000-ci ildə Yenikənd SES-də gəc - 112,5 MVT, 2000-2001-ci illərdə Bakı İEM-1-də gəc - 110 MVT gəcində iki Qaz turbin qurğusu və 2002-ci ilin sonunda qoyuluş gəc 400 MVT olan birinci nüvbə "Şimal" Buxar – qaz qurğusu (BQQ) istismara verilmişdir. Gələcək planlarda "Şimal" BQQ-nin ikinci nüvbəsinin, "Əli – Bayramlı" DRES – də 160 MVT gəcində Qaz turbinlərinin, Sumqayıt İEM-1-də əwmumi gəc 480-500 MVT olan BQQ-nin tikintisi və "Azərbaycan" DRES-də istismarda olan enerjiblokların modernləşdirilməsi ilə bağlıdır. Respublika elektroenergetikasının inkişaf konsepsiyasına uyğun olaraq, enerjisistem gələcəkdə ildə 2 milyard kvt.s – dan artıq elektrik enerjisinin ixracatzılsına zəvrilə bilər ki, bu da etibarlı sistemlərarası əlaqələrin, elektrik verilişi xətlərinin (EVX) yaradılması zəruriyətinə gətirib zixarır.

Yüksək gərginlikli EVX – in çəkilməsi planında Rusiya enerji sistemi (2-ci dövrə 330 KV-luq "Yaşma-Dərbənd"), İran EES (2-ci dövrə 330 KV-luq "İmişli-Parsabad") və Türkiyə EES ilə (500/400 KV-AzDRES-Kars), sistemlərarası xətlərin çəkilməsi ilə yanaşı, Gərcəstan enerji sistemi ilə sisteməmələğətirən 500 KV-luq xəttin bərpa olunması nəzərdə tutulmuşdur. Bundan əlavə enerjisistemin sisteməmələğətirən EVX-nin dairəvi sxemini yaratmaq və "n-1" etibarlıq kriteriyasını təmin etmək məqsədi ilə 330 – 220 KV – luq şəbəkənin yenidən qurulması yaxın illər əzən prioritət məsələlərdəndir.

Böyük bunları nəzərə alaraq, ikinci məsələnin həlli sistem əhəmiyyətli avtomatikalara yenidən baxılmasından, əks-qəza avtomatikası avadanlıqlarının optimal yerləşdirilməsindən və onların texniki cəhətdən yenidən qurulmasından ibarət olmalıdır.

Dispetzer xidməti, Azərbaycan Elmi Tədqiqat Energetika və Enerji layihə institutu ilə birgə əksqəza idarəsinin yeni modernləşmə və inkişaf konsepsiyasını işləyib hazırlanmışdır.

Burada əsas tədqiqat işləri aşağıdakı istiqamətlərdə aparılmışdır:

- Enerjisistemdə "sensor" və "zəif" dəyər nüqtələrinin və dövrələrinin təyin olunması;
- İstismarda olan əks-qəza avtomatikasının struktura və funksiyasına gürə məqsəd tələbləri nəzərə almqla yenidən işlənməsi;

- Tezliyə gürə, birinci, ikinci və əzgəncə tənzimləmələrin həyata kezirilməsi əzən istismarda olan və yeni istismara verilən enejibloklarının tənzimlənmə sistemlərinə texniki tələblərin hazırlanması;
- İqtisadi aspektlərin və s. araşdırılmasından.

Hal-hazırda CT – TAT -ın stabillaşdırılmış kanallarının korreksiyası əzən tədqiqat işləri aparılır, ağır təsirlər şəraitində azılmast tələb olunan yığıkların həcmi təyin olunur, Rusiya enerji sistemi ilə paralel iş rejimi nəzərə alınmaqla, AGLA-nın qoyuluş qiymətlərinin yenidən hesablanması üzrə araşdırılmalar aparılır. Gəçən 400 MVT olan "Şimal" BQQ-nın işə qoşulması ilə əlaqədar Rusiya enerjisistemi ilə paralel iş rejimində məxtəlif rejimlər və təsirlər əzən statik və dinamik dayanıqlığın güstəriciləri qiymətləndirilmiş, həmzinin 230 KV-luq İmishli-Parsabad EVX ilə elektrik enerjisinin ütqrəlməsi rejimləri tədqiq olunmuşdur.

Məlumdur ki, digər enerjisistemlərlə paralel iş şəraitində rejim parametrlərinin əsas keyfiyyət güstəriciləri olan tezlik və gərginliyə məgasır Beynəlxalq tələblər həddindən artıq ciddi qoyulmuşdur. Bu səbəbdən, Respublika ES – nin yeni fəaliyyəti şəraitində müvcud gəc və tezlik tənzimləmə sistemlərinin və onların texniki xarakteristikalarının təhlili tələb olunur. Əvvəllər iqtisadi aspektlər əsas etibarilə optimal rejimin aparılması təmin etməkə müvcud məhdudiyyətlərlə minimum itkilərin kriteriyalarına əməl etməkdən ibarət olmuşdursa, yeni şəraitdə iqtisadi aspektlər ciddi dəyişikliklərə məruz qalmışdır. Belə ki, Bazar mexanizminin prinsiplərini bilərək, DX optimal operativ idarəetmə funksiyasını həyata kezirə bilər.

AR EES – nin yeni inkişaf və fəaliyyəti şəraitində DX – nin əzərinə dəşən vəzifələri həll etmək əzən, dispetzer idarəziliyinin informasiya texnologiyalarının tətbiqi zəruruyəti yaranır. Informasiya texnologiya vasitələrinin yeniləşmə sikli dispetzerin reaksiya vaxtından, yəni 0.5 – 1 ciyədən zox olmamalıdır.

Bazar iqtisadiyyatı şəraitində DX – nin iqtisadi və texniki funksiyalarını həyata keçirmək əzən, texniki, metodik və təşkilat xarakterli bir sıra işlərin görülməsi tələb olunur.

Nəticələr

1. Elektrik stansiyalarının və bətuv enerjisistemin rejimlərinin optimallaşdırılması iqtisadi məhəddən asılı olmayaraq energetika təsərəfətinin efferktiv fəaliyətinin əsasını təşkil edir.
2. Real vaxt şəraitində EES rejimlərinin idarəolunma məsələlərinin mərəkkəbliyi, informasiya texnologiyalarının və rəqəmli texnologiyalı vasitələrin inkişafı, dispetzer idarəziliyini həyata kezirən bəğən iyerarxix orqanların fəliyyətlərinin informasiyalasdırma konsepsiysının işlənilərən hazırlanmasını tələb edir.
3. Sistemdaxili və sistemlararası informasiya əlaqələri və məğbadılışı azıq və şəffaf olmalıdır.
4. Elektroenergetika sektorunda DX – in əzərinə dəşən yeni funksiyaları həyata kezirmək əzən məgasır tələblərə Milli dispetzer mərkəzinin yaradılması və sistemin operatorunun funksiyalarının ona verilməsi zəruridir.
5. Xarici ölkələrin (İngiltərə, Norvez və s.) təcrübəsi güstərir ki, DX-nin iqtisadi aspektləri texniki aspektlərlə sıx surətdə bağlıdır və xeyli məsbət nəticələr verməkdədir.

-
- [1] *Belyayev L.S., Voropay N.I., Koşeyev L.A.* Изд. АН. Энергетика, 2000, №2.
 - [2] *Lyubimova N.Q.* Электрические станции, №8, 1999.
 - [3] *Makkonnell K.R., Bryu S.L.* Экономикс Изд. ИНФРА-М Москва 1999, стр.974
 - [4] *Qamm A.Z.* Электричество, 1998, №3, стр. 2-6.
 - [5] *Voropay N.I., Novitskiy N.N., Syonnova E.V.* Novosibirsk. "Наука" 1995, сб.124-14!
 - [6] *Semyonov V.A.* Энергетик 1998, №10, с22-23,

ЗАДАЧИ ДИСПЕТЧЕРСКОЙ СЛУЖБЫ В НОВЫХ УСЛОВИЯХ ДЕЯТЕЛЬНОСТИ ЭНЕРГОСИСТЕМЫ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ

ЮСИФОВ Н.А.

В работе рассмотрены технические и экономические аспекты и задачи диспетчерского управления Азербайджанской энергосистемы в переходном периоде к рыночной экономике.

PROBLEMS OF DISPATCHING SERVICE IN NEW CONDITIONS OF ACTIVITY OF THE POWER SUPPLY SYSTEM OF THE AZERBAIJAN REPUBLIC

YUSIFOV N.A.

In work technical both economic aspects and problems of dispatching management of the Azerbaijan power supply system in a transition period to the market economy are considered.